



Adı: Zahid
Soyadı: Baxşəliyev
Ünvanı: Bakı şəhəri, Tolstoy küçəsi, 9-cu dalan, ev 2.
Təvəllüdü: 10.06.1961
Ailə vəziyyəti: evli
E-mail: *baxşaliyev61@mail.ru*
Tel: Ev 5942390, Mobil 0505230669
Təhsili 1979-1985 illər Azərbaycan Dövlət Tibb Universiteti
1985-1986 illər internatura
1987-1988 illər Yardımlı RMX, otorinilarinqoloq
1988-1990 illər Petropavlovsk- Kamçatka , Med San Çast Rıbakov
1990-1994 illər Vladivostok.şəhəri, Bolniça Rıbakov, klinik ordinator

Elmi dərəcəsi və elmi adı

2014 Tibb üzrə fəlsəfə doktoru, ümumi cərrahiyyə 2 kfedrsının assistenti

Pesə fəaliyyəti

2005 -2018 Ə.Əliyev ad.AzDHTİ, cərrahiyyə kafedrası, assistent.
1998-2000 *Cərrahiyyə kafedrasında diplomdan sonrakı tibbi təhsil sistemində cərrahi xəstəliklər üzrə mühazirələr, seminarlar və praktiki məşğələlər, elmi məqalələr. Kafedranın elmi tədqiqat işinin icraçısı. Kafedranın kuratoru.*

Nəşrlər

Proktologiya sahəsində iyirmiyə yaxın elmi işlər, tədris vəsaitləri, məqalələr dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur.

“Ümumi Cərrahiyyə 2” kafedrasının assistenti Z.F.Baxşəliyevin məqalələrinin siyahısı.

Dərs vəsaiti: Kron xəstəliyinin klinika, diaqnostika və cərrahi müalicə taktikasının xüsusiyyətləri.

Elmi konfranslarda iştirakı

“XII Beynəlxalq Avrasiya Cərrahiyyə və Qastroenterologiya konqresi”-Bakı 2011
“Əziz Məmmədkərim oğlu Əliyevin 115 illiyinə həsr olunmuş elmi konfrans ”-Bakı 2012
“Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans”, Bakı 2014

“Tibb Elmləri Doktoru, Professor Hidayət Bilal oğlu İsayevin 70 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans”-Bakı,2014,

“Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans.” –Bakı 2015

“Tibb Elmləri Doktoru, professor Əliniyaz Əli oğlu Məmmədovun 60 illik yubileyinə həsr edilmiş Elmi-praktiki Konfransı” –Bakı, 19-20 oktyabr 2015

“Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illiyinə həsr olunmuş elmi-praktiki konfrans”-Bakı 2015

“Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans.” -Bakı 2015

“Əziz Məmmədkərim oğlu Əliyevin doğum 120 illiyinə həsr olunmuş elmi-praktiki konfrans”- Bakı 2017

Dillər

Azərbaycan (əla), Rus (yaxşı), İngilis (kafi)

Kompüter bacarıqları

Windows XP, MS Word, MS Excel

Nəşr olunmuş elmi-ışlərin siyahısı: Əlavə olunur

....

Peşəkar təcrübəsi ümumi cərrahi, xüsusən koloproktoloji xəstəliklər (qarın divarı yırtıqları, hemorroidektomiya, anal fistulun ləğvi, büzdümün epitelial yolunun cərrahi müalicəsi, təxirəsalınmaz proktoloji xəstəliklər

qeyd:cərrahi ixtisaslar üçün icra etdiyi əməliyyatların növləri qeyd olunmalıdır.

Nailiyyətlər

Səhiyyə Nazirliyinin komissiyalarında iştirakı

Əlavə 1.Nəşr olunmuş elmi işlərin siyahısı

qeyd: siyahı elektron formada institutda qəbul olunmuş formatda elmi hissədən əldə edilə bilər.